

AK Partiyanın binasına silahlı hücum edən şəxs saxlanılıb



Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına edilən silahlı hücumla bağlı Adana Respublikası Prokurorluğu tərəfindən istintaq başladılıb.

APA-nın İstanbul mübərini verdiyi xəbərə görə, bu barədə Türkmenin adlıyye naziri Bekir Bozdağ "Twitter" hesabında məlumat paylaşılıb.

O, bu hücumu qınamadığını bildirərək, onu törməkde şübhəli bilinən şəxsin saxlanıldığından da vurğulayıb.

Bakıda qəbirlərin dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb



Bakıda qəbirlərin dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı bir

gələmətadəyilir.

Məlumatda bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlığında mezarların dağıdılması faktına görə Sabunçu rayon Polis İdarəesində Cinayət Mecəlləsinin 245-ci (qəbir üzərində təhqiqəcidi hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

(səh. 3)



Yaşamağa ən ideal mərtəbə...

Yüksek ve aşağı mərtəbələrdə yaşamın sehhətə ciddi təhlükələri olduğunu bildirdinizmi?

Hündür və aşağı mərtəbələrdə yaşamak müxtəlif xəstəliklərə qarşı həssaslığı təsir göstərir. Həkim-terapev Yuliya Kovalenko yüksək və aşağı mərtəbələrdə yaşamın sehhətə təhlükələri barədə danışır.

Onun sözlerinə görə, aşağı mərtəbələrdə yaşayan insanlar ona ağıçıbor xəstəliklərindən və ya immunitet seviyyəsinin aşağı düşməsindən şikayət

edirlər. Sebeb isə aşağı mərtəbələr zirzəmiye yaxın olduğundan göbəlek və kifin yayılmasıdır. Bundan əlavə kütədəki toxalar və avtomobillərin işlənmis qazları epe daha tez dolarla, orqanizmə nüfuz edir. Həkimlərin fikrincə, üçüncü və yeddinci mərtəbəyə qədər olan mərtəbələr yaşayış yerinin optimal hündürlüyü hesab edilir...

(səh. 5)

□ № 69 (5830) 2023-cü il

SƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

21 aprel 2023-cü il (cümə)



"Ermənistən Azərbaycanın təkliflərinə 6 həftədir cavab vermir"

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistən normallaşma prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropana və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.

Bu barədə "Şərq"ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgəde mövcud olan cari veziyət, Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

(səh. 2)

Azərbaycan bayrağını yandıran erməni beynəlxalq axtarışa verildi

Baş Prokurorluq tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir



Dövlət bayrağının yandırılmasına görə barəsində həbs-qətiñən tədbiri seçilmiş şəxs beynəlxalq axtarışa verilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"Xəber verdiyi kimi, aprelin 14-də Ermənistən paytaxtı İrvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediana istifadə edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

(səh. 2)

olunmaqla milli nifret və düşmənciliyin salınmasına yönəlmış nümayişkərane hərəketləri Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məccəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrlə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsinə davam etdirilir.

Baş nazir "Ermənistən KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırlıdır" açıqlamasını məcburiyyətdən verib

Ermənistən Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməye hazırlıdır. Paşinyan qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməye hazırlıdır, lakin bunun effektiv olması lazımdır:

"Rusiya ilə yanaşı, Ermənistən buna hazırl-

ır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır". Onun sözlerinə görə, bu addımın atılması, həm Ermənistən, həm KTMT, həm də region üçün vacibdir: "Biz bu istiqamətdə işimizi davam etdiririk". Paşinyan onu da əlavə edib ki, Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz.

(səh. 4)



Putinin boğazındaki izlər

Xərçəng, yoxsa plastik eməliyyat?

Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulması iddiyaları yenidən gündəmdədir. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdəki fotolarında boğazında kesik izlərinin görünməsidir.

"Şərq" NTV.com.tr'ye istinadən bildirilir ki, Putın Pasxa bayramında Moskvadakı kilislərindəndə dini mərasimə qatılıb. Mərasim zamanı çəkilmis fotosunda Putinin boğazında kesik izləri görünür. Bunlar daha çox carraha biçəğinin izlərinə oxşayır. Ele iddiyələr ki, Putın boğaz xərçəng - triode tutulub və boğaz şüşünün götürülməsi eməliyyati keçirib.

(səh. 3)



"Dilqəm Əsgərovla hələ də danışmırıq"

Şahbaz Quliyev: "Elə bildi ki, onu yedzidirəcəklər, bəy kimi oturacaq"

Yeddi il Ermənistən-də girovluqda olan və 2020-ci ilde Azərbaycana qaytarılan Şahbaz Quliyev sehhət və həzirki maddi durumu ilə bağlı "Şərq"ə danışır.

Həzirki sehhətində problemlərin olduğunu deyən həmşöhbətimiz ironik fikirler səsləndirdi: "Yaxşıyam, ağızımı yuxarı tutanda hava gəlir. Havani uduram, Allah axırını xeyir etsin. Allaşukur, nəfəs ala bilirəm. Bir yaxşı iş dedilər, o da Balaxanı zibilliyindədir. İş yoxdur. Allah bacının canına dəyməsin. Bir qardaş, bir bacıq, ondan başqa kimim var?"

3 nəfər vəfat edib

Daha 48 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka erzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların peyvend olunanlarının sayı açıqlanıb	
Sutka	20.04.2023
İnfeksiyaların sayı	831 041
İnfeksiyaların sayı	820 399
İnfeksiyaların sayı	422
İnfeksiyaların sayı	82
İnfeksiyaların sayı	1 002
İnfeksiyaların sayı	7 580 828
İnfeksiyaların sayı	10 220
İnfeksiyaların sayı	3

Azərbaycanda son sutka erzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların peyvend olunanlarının sayı açıqlanıb	
Sutka	20.04.2023
İnfeksiyaların sayı	831 041
İnfeksiyaların sayı	820 399
İnfeksiyaların sayı	422
İnfeksiyaların sayı	82
İnfeksiyaların sayı	1 002
İnfeksiyaların sayı	7 580 828
İnfeksiyaların sayı	10 220
İnfeksiyaların sayı	3

"Azərbaycan tarixi fənninin saatları artırılmalıdır"

Məhərrəm Zülfüqarlı: "Yaxşı olar ki, nazir əvvəlcə tarixçilərin müraciətinə reaksiya versin"

(səh. 3)


Bildirilir ki, son sutkada infeksiyaya 48 yeni yoluxma faktı qeydi alınib və koronavirusa yoluxmuş 82 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 041 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 399 nəfər müalicə olunaraq sağalıb, hazırda 422 aktiv xəste var. Bu günə qədər 10 220 nəfər vəfat edib.

Məlumatın görə, son sutka erzində yeni yoluxma hallarının müyyənəldiriləşməsi ilə əlaqədar 1 002, bu günə qədər isə ümumilikdə 7 580 828 test icra olunub.

Stoltenberq Kiyevdə...

NATO-Ukrayna münasibətlərində yeni mərhələ başlayır



NATO baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib. Baş katibin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirilib. Zelenskinin feysbuk hesabında bildirilib ki, Stoltenberqin səfəri Alyansla Ukrayna münasibətlərində yeni mərhələ kimi qəbul edilir.

Stoltenberq Kiyevde mührəbədə helak olan ukraynalı eserlərə ehtiramını bildirib və mərkəzi meydanda nümayiş etdirilən mevhə edilmiş Rusiya hərbi texnikasına baxıb.

(səh. 3)



"Azərbaycan tarixi fənninin saatları artırılmalıdır"

Məhərrəm Zülfüqarlı: "Yaxşı olar ki, nazir əvvəlcə tarixçilərin müraciətinə reaksiya versin"

(səh. 3)



Bu il 700 bal toplayan şagird olmayıcaq

Son 3 ildə qəbul imtahanlarının nəticələrinin səviyyəsi aşağı düşür

(səh. 4)



"Cümə" məscidinin açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətlimizin başçısının teşəbbüsü ilə aparılan esaslı təmirdən və rekonstruksiyadan sonra "Cümə" məscidinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ve birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün multikultural enənələri, tolerant mühti, İslam dünyası daxilində həməreyin möhkəməsi istiqamətində atlığı tarixi addimları qlobal miqyasda maraqla qırılan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dini abidələrinin qorunmasına xüsusi diqqət yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya esaslı təmiri da bu yanaşmanın təzahüründür.

Prezident İlham Əliyev və birinci



xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərefəsində "Cümə" məscidinin açılışında iştirak etmələri həmə remzi məna kəsb edir.

Qeyd edək ki, "Cümə" məscidi 1982-ci ildə fəaliyyətə başlayıb. İller ördükə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin teşə-

büsü ilə 2021-ci ildə bu məscidde esaslı temir və yenidənqurma işlərinə başlanıldı. İşlər yüksək seviyədə həyata keçirilib və ilin aprel ayında başa çatdırılıb.

Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülerik yeniden tikilib, məscid binasında bərpə-güldürmə işləri yerinə yetirilib, dəstəməzxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə bileceyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

İqtisadi Şuranın iclası keçirilib

2023-cü ilin dövlət bütçəsinə dəyişikliklə əlaqədar tapşırıq verilib

20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Nazirlik Kabinetindən məlumat verilib.

İclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın mövcud müsbət nəticələrini, mərkəzi iqtisadiyyatı, cari ilin birinci rübü üzrə dövlət büt-



cəsli gəlirlərinin prognosundan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət bütçəsinə yenidən baxılması (dürüştüləmə) ilə bağlı Hökumət verdiyi tapşırıqlar, o cümlədən, Orta Müddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət bütçələrinin prognosuzluğunu.

İclasın yekununda 2023-cü ilin dövlət bütçəsinə elave düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentine təqdim olunması ilə bağlı aidiyəti qurulma rəmətli tapşırıqlar verilib.

"Ermənistən Azərbaycanın təkliflərinə 6 həftədir cavab vermir"

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistən normallaşdırma prosesini müzakirə edib



Azerbaijanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.

Bu barədə "Şərq"ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfi münasibətləri, bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar mövzakirə edilib.

Ceyhunov postmunaqışa mərhələsində Azərbaycanın Ermənistənə normallaşdırma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində esas teşəbbüs iəri tərəfi kimi, prosesin uğurla nəticələnməsində məraqı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərə Ermənistən tərəfindən prosesə mənəciliş səyərlər, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə erzində hələ də cavab verməməsi, bir sıra

provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistəndən azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddədə Ermənistəna geri təhvıl verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistəndə Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistən tərəfindən pozucu fealiyyətin nümunəsi olduğunu qeyd edib. Bölgədə dayanıqlı sülh və təhlükəsizlilik təmin edilməsi üçün tərəflər arasında eldə edilmiş razılışmaların həyata keçirilməsi vəcibliyin vurğulanıb.

E.Olson, öz növbəsində, bölgədə sülh və sabitliyin bərəqərə olunmasının ehemmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistən arasında ikitərəfi esasda aparılan bu danışqlarla dəstək verməyə daima hazır olduğunu diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfi və regional məsələlər etrafında fikr münbadiləsi aparılıb.

İnformasiya müharibəsi getdikcə şiddetlənir

Belə bir dövrdə Azərbaycanın ABŞ və İsrailə yaxın əlaqədə olması çox vacibdir



Beynəlxalq Münasibətlər və Diplomatika Araşdırıcıları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, son dövrədə dünyada qlobal səviyyədə informasiya müharibəsi gedir. Analitik qeyd edib ki, informasiya savaşında fəal olmaq, önde dənəyanmaq tarixi keçməsimizi və gelecekimizi qorumaq baxımından çox önemlidir.

"Iran və Azərbaycan arasında ciddi gərginlik hökm sürür. Hətta Tehrandan bize qarşı dəfələrə məhrabına və işgal təhdidi gelməkdədir. Şəhəsər, İranla mövcud gərginlik fonunda informasiya savaşası ehəmiyyət kəsb edir. İran hem daxilde, hem də beynəlxalq aləmdə olğumızın qarşı informasiya məkanı qarayaxma kampaniyası aparır. Bu istiqamətə Ermənistənə six əməkdaşlıq edir. Bizi "islama qarşı olan ölkə" kimi qələmə verməyə çalışır. Ancaq həqiqətdə islam əleyhinə addımlar atan, daha doğrusu, müsəlmanlıq yaraşmaya hərəkətlər edən məhz İrandır. Belə məqəmdə, yeni informasiya müharibəsinin getdiyi dövrdə Azərbaycanın ABŞ və İsrailə yaxınlaşmaq olmasının təhlükəsizliyi baxımından vacibdir. Xarici siyasetimiz cəhətdən çox önemlidir. İndiki şərtlər bunu təbəb edir. Məraqalarımız və dövlət təhlükəsizliyimiz hədədən qorunur, biz onu təmin etməyə çalışmalıyıq. Özümüzə qarşı təhdidlərin qarşısını almalyıq. Nəzərə almış lazımdır ki, yəhudi lobbisi dünyada ən qabaqcıl lobbilərindən sayılır. Olinde media və maliyyə gücü olan lobbidir. Təfərrədşələrimizin sayı qədər çox olarsa, informasiya savaşında, psixoloji və hibrid müharibədə o qədər çox üstünlük qazannmış olarıq. Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərə əcnəbilərin sefərlərinin təşkil çox müsbətdir. Mövcud reallıqların, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə açıq mətnlər çatdırılması üçün belə sefərlər mütəmadi təşkil olunmalıdır".

Ismayılov Qocayev



Ermənistən parlamentində dava düşüb

Ermənistən parlamentində dava düşüb.

"Report" xəber verir ki, məlumat "Novosti Armenia" yayıb.

Bildirilib ki, müxalif deputat Taqui Tovmasyan hökumətin fealiyyətini təqib etdiyindən sonra siyasi aksiya keçirmək məqsədi ilə tribunadan düşməyi.

Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları onu iclas zalından zorla çıxırb. Bu zaman deputatlar təhlükəsizlik əməkdaşları arasında mübahisə yaranıb.

Ermənistən parlamentinin sədri Alen Simonyanın ilə əlaqədə müxalifətdən olan 10 deputat təhsil etdir. Onlar günün sonuna dek parlamentin iclasına buraxılmayacaq.

Stoltenberq Kiyevdə...

NATO-Ukrayna münasibətlərində yeni mərhələ başlayır



Alyansın baş katibinin Kiyevə qəfil səfəri bölgədə müəyyən aktivləşmə ilə bağlıdır

NATO baş katibi Yves Stoltenberq Ukraynaya səfər edib. Baş katibin Ukrayna Prezidenti Volodimir Zelenskiy ilə görüşü keçirilib. Zelenskinin feysbuk hesabında bildirilib ki, Stoltenberqin səfəri Alyansla Ukrayna münasibətlərində yeni marhələ ki-mi qəbul edilir.

Stoltenberq Kiyevdə müharibəde helak olan ukraynalı eserlərə ehtiramını bildirib və mərkezi meydanda nümayiş etdirilən məhv edilmiş Rusiya herbi texnikasına baxıb. Xatırladıq ki, 2022-ci ilin fevralından başlayan Rusiyinin genişməyəsi hücumundan sonra Stoltenberq ilk defədir ki, Kiyevə səfər edir. NATO baş katibi deyib ki, müttəfiqlər Ukraynaya 150 milliard avrodan çox dəstək verib, on minlərlə ukraynalı eserlər telim keçib: "Müttəfiqlər indi daha çox herbi təyyarələr, tanklar və zirehli maşınlar göndərir, NATO-nun Ukrayna fondu işe təcili dəstək verir. Bütün bunlar bu gün döyüş meydandasında real deylişlik yaradır". Baş katib qeyd edib ki, Ukraynanın haqlı şəkilde layiq olduğu yeri Avro-Atlantik alliədədir: "Ukraynanın layiqi yeri NATO-dadir. Və zaman keçidkə dəstəyimiz bunu mümkün etməye kömək edəcək". O, cəxilik dəstək təsəbbüsünü Ukraynaya sovet dövründə qalma avadanlıq ve doktrinalardan NATO standartlarına

keçməsinə kömək edəcəyini və Alyansla tam şəhərli fealiyyətin təmin olunacağının vurğulanıb, bunu "NATO-nun Ukrayna üzünnəddəli öhdəliyinin sübutu" adlandırbı: "Biz bu müharibənin ne vaxt bittəcəyini bilmirik, lakin biz bilirik ki, Rusiyinin tecavüzü dayandırımlı olan zəherli nümunədir. Buna görə de biz Ukraynanın Silahlı Qüvvələrinin gücləndirməye davam etməliyik. Biz Ukraynanın təhlükəsizliyi üçün möhkəm, güclü mexanizmlərin mövcud olmasını təmin etməliyik".

Stoltenberq deyib ki, NATO bu gün, sabah ve ne qəder lazımdır, Ukraynanın yanında olacaq: "İsgaldən bər ildən çox vaxt keçməsine baxmayıraq, Rusiyinin tecavüzük müharibəsi və böşəriyyət üçün misilsiz əzəblər sebəb olmağla davam edir, evlərə ve xəstəxanalarla, uşaqlar meydancalarına və elektrik stansiyalarına amansız hücumlar edilir. Rusiyinanın Ukrayna xalqına qarşı vəhşilikləri bu gün de davam edir və bütün burlara görə məsuliyyət daşıyanlar cavab vermelidir. Men bu gün sade bir mesajla buradayım: NATO Ukraynanın yanındır. 2014-cü ilde Rusiyinin Krim qanunsuz ilhaqından sonra biz sizin yanınızdayıq. Biz bu gün rus işğalçılara qarşı qəhrəmancasına mübarizələrdən sonra sizin müdafiəsində sizin yanınızdayıq. Və sizin yeniden qurdüğün-

nuz və Ukrayna xalqı üçün daha parlaq gəlcəyə doğru çalışığınız zamanda, sabah da sizin yanınızda olacaq".

NATO rəhbərinin Ukrayna sefərine Moskvadən da reaksiya gelib. Kremlin metbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq hələ de xüsuslu eməliyyatın möqsədlerindən biridir: "Stoltenberqin Kiyevə sefəri ilə bağlı Ukraynanın Şimal alansyası daxil olması perspektivlərinin qiymətləndirilməsi aparılmış".

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, Rusyanın Ukraynaya tecavüzü davam etdiyik, rus orduşunun hərbi üstünlük qazanacağı ehtimalı gündən-güne azalır. Eks-pert deyib ki, müharibənin ilk aylarında Ukraynanın tecavüzü dirənişin çatın keçəsə de, artıq Rusyanın hərbi eməliyyatının qarşısını almaqdə çatınlık çekmərlər: "Mühəriba erəfəsində Ukrayna orduşunda köklü deyişiklər baş verdi. Orduda sərət NATO standartlarına getirildi. Avropanın hərbi məktəblərində onnmlərlə ukraynalı eser və zabit telimlər celb olundu. Eyni zamanda NATO silahları Ukrayna orduşunun esas arsenalına çevrildi. Son hərbi eməliyyatlarda Rusiya orduşu heç bir müvəffeqiyət olmadı edə bilməyib. Zelenski müharibənin ilk aylarında panikaya və stressə düşməndədir. Lakin indi hərbi eməliyyatların dayandırılması üçün Putin qarşısında şərt irəli sürür. Bu ilin yazında etibarən Donbas istiqamətində çoxlu herbi qüvvələr camləməkla Rusiyani geri çekilməye məcbur".

V.Əfəndiyevə görə, NATO baş katibinin Kiyevə qəfil səfəri bölgədə müəyyən aktivləşmə ilə bağlıdır: "Zelenski Donbas istiqamətində genişməyəsi hücumları müvəqqəti dayandırısa da, basıfı eməliyyatların davam etməyəcisi anlımları vermir. Çin Prezidentinin Zelenskinin silahı yera qoymağa çağırması və Rusiyaya təslim olmaq təklifi heç bir normaya sığınmayan diplomatik səhvdır. Ən azindan Çin Prezidenti Si Tsipin hər iki tərəfə silahı yera qoyma təklifi etməlidir. Bunun davamı olaraq, Ukraynaya 500 min eser və zabit heyəti göndərəcəyini bayan etməsi icrası mümkün olmayan açıqlamadır. Bəlli sərəm bayatılar gelecek Rusiya ilə yanaşı, Çin'in de BMT Təhlükəsizlik Şurasının daimi üzvüyündən xəric olması ilə nəticələnə bilər. Yens Stoltenberqin sefəri Oerbəin tecavüzü barışmayaqının açıq mesajıdır. NATO anbarlarında müasir silahlar çıxdır".

İsmayıllı Qocayev



Putinin boğazındaki izlər

Xərçəng, yoxsa plastik eməliyyat?

Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulması iddiyalar yenidən gündəmdədir. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarда Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.


"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin boğazında kesik izləri ilə bağlı xəberlər də dünya mediasında yer almışdır. Xəberin aktuallaşma səbəbi isə Putinin son günlərdə fotolarında boğazında kesik izlərinin görünmesidir.

"Şərq" "NTV.com.tr" yə istinadən bildirib ki, Putin Pasxa bayramında Moskvadəki kilsələrində birində dini mərasime qatılıb. Mərasim zamanı çekilməli fotolarda Putinin boğazında kesik izləri görünür. Buna dənərək, Putinin bo



İsmarıcılar hədəfə dəyib

Yolun sonu görünməyə başladı

"Dövlət başçımızın Neftçala ve Sal-yan rayonuna səfəri müxtəlif vəzifələr-lə və təxribatlırla sühələn yayanın Ermenistana, onun havadarlarına və Xankəndidəki separatçılara ünvanlanan ismarıcılar, xəbərdarlıqlar baxımdan da olduqca ehəmiyyətlidir".

Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlişah Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, xüsusən separatçılara ünvanlanan ismarıcı kifayət qədər sərtliyilə dəqiqət çəkdi: "Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində maraqlı ritorika seçmişdi. Onun separatçılıarı "təlxeklər toplusu" adlandırmış da ermənilər arasında hele çox müzakirə olunacaq. Separatçılıra ağır psixoloji zərbə vurmaq və onlara mənəvi-siyasi sarsıntı yaşatmaq üçün bundan daha uğurlu ifadə tapmaq, zənməcə, mümkün deyil.

Azərbaycan Prezidenti müsahibəsində hem separatçılardan bütün "vəzifə"lərin qondarma olduğunu bildirdi, hem de

onlara bizim sebərimizin limitsiz olmadığını duyurdı. Separatçılardan sonra yalnız iki seçim imkanının qaldığını bir daha bayan etdi. Beləliklə, Cənab Prezident erməni separatçılari ile mülli ki ermənilər arasında ayrırcı xətti konflikt olaraq müyyənetmişdir. Bununla bir daha dün-yaya bayan edildi ki, bizim Azərbaycan

Bundan sonra separatçılardan Xankəndi ermənilərinə təsir imkanları tamamilə mümkünüsüz olacaq

vətəndaşlığını qəbul etməyə hazır olan mülli erməni əhalisi ile heç bir problemlər yoxdur. Azərbaycan dövləti sadəcə olaraq Rusiya sülhmeramlı kontingentinin müvəqqəti nəzərat etdiyi ərazilərimiz zəli, yirtici, təxribatlı separatçılardan temizləmek istəyir. Bu istək də dün-yaya

birliyi tərəfindən çox normal qarşılıqlı idir. Çünkü heç bir ölkə razı ola bilməz ki, onun ərazisində hansısa separatçı qüvvələr "dövlət içində dövlət" yaratma-ğası göstərsinler".

Ə.Hüseynov vurğulayıb ki, Prezidentin son ismarıcıları separatçılardan sonunun başlanğıcı hesab edilir: "Bundan sonra ya separatçılardan hem dinc vəsitlerlə, hem də kiçik antiterror əməliyyatlarının keçirilməsi hesabına zərərsizləşdirilməsi, demilitarizasiyası və denasifikasiyası planı reallaşdırılacaq. Onlar reinteqrasiya məcbur ediləcəklər, ya da Xankəndidən zorla çıxarılaçaqlar. Yəni ki, təlxeklər yığının üçüncü yolu qalmır. Başqa sözə desək, separat-

çılardan 30 il yaxın oynadığı "müstəqillik tamaşası" artıq bitmək üzərdir. Nəca deyerlər, yolun sonu görünməye başladı. Separatçılardan əsas simaları sayılan Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan kimi müharibə canilerinin və separatçılıq ideoloqlarının isə bundan sonra Xankəndi ermənilərinə təsir imkanları tamamilə mümkünüsüz olacaq. Çünkü ölkə rəhbəri İlham Əliyevin de qeyd etdiyi kimi, biz onları Qarabağdan iti qovan kimi qovmuşaq və indi heç biri Xankəndiye gələ bilmir. Ermənilər böyük itkiyərə və meglübəyyətə düşar edən bu caniler separatçılığın, bölgüçlüyünün və terrorçuluğun sonunu fiasco ilə nəticələnəcəyini vaxtında dərk etməlidilər. Azərbaycan xalqının öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icaza verməyəcəyini artıq bütün ermənilər başa düşməlidilər".

İsmayıllı

"Dövlətin rəsmi tarixi olmalıdır"

"Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də buna konseptual yanaşaraq, 15 il-dən ibarət Azərbaycan tarixini yazımağı planlaşdırırıq".

Bunu AMEA Tarix İnstitutunun direktoru, tarix elmleri doktoru, professor Kərim Şükürov "Heydər Əliyev İli" çərçivəsində "Qədim mənət və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda deyib. O bildirik ki, həzirdə bunun üzərində işlər aparılır: "Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qisa zamanda bircildiklərini la-zımdır. Sonuncu dəfə belə bir neşr 1993 və 1995-ci ilde biri rus, biri de Azərbaycan dillərin-de çap olunub. Təsəvvüfən, rus dilində olan kitabda da Azərbaycan xalqının formalşaması adlı bir paraqraf metnindən deyil, kitabə eləvə skənləndir. O, XX əsrin evvelinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz ele de ürəkaçan deyil".

Kərim Şükürov çıxışında institutun fəaliyyəti ilə bağlı tənqidici fikirlər de səsləndirib: "Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən de deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilməmiş ki, dünya səviyyəsinə də çıxa bilek!?"



Müzakirələr gedir, lakin perspektivdə bu-nu nail ola bilmir. Biz bu il və gələn il ərzində bunu ede bilməsək, Azərbaycan-nı bu dövrünü tedqiq edən mütəxəssisi-miz olmayacaq".

Professor eləvə edib ki, Albanistika-da erməni tarixçiliyinin inhişarlılığı-na qəti şəkildə son qoyulub: "Qafqaz Albaniyasının dini və sosial həyatına həsr edilmiş oruncu yubiley beynəlxalq konfransı Azərbaycan Albanistikası üçün çox nüfuzlu bir tarixi gündündür". O xatırladı ki, Qafqaz Albaniyasına dair ilk beynəlxalq konfrans 2001-ci ilin mayında Bakıda keçirilib: "Sonra London, Roma və Qafqaz Albaniyasının paytaxtı Qəbələ bu konfranslara ey sahibliyi edib. Bu konfransların tezis və ya məruzələr çap olunub və Albaniyakən böyük töhfələr verib". K.Şükürov deyib ki, Azərbaycan Albanistikasının tarixi qədim köklərə malik olsa da, gərgin elmi axtarışlar və sən-zünələr mənasında, mübarizə məktəbi

Kərim Şükürov:
"15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq"

keçərək 1960-ci illerde daha da inkişaf edib: "Bu sahədə erməni tarixçiliyinin inhişarlılığına qəti şəkildə son qoyulub. Bununla da dünya Albanistikasının tarixində ciddi keyfiyyət dəyişiklikləri baş verib. Bu gün biz belə bir möhtəşəm elmi konfransda Albanistikaya böyük töhfələr vermiş bütün mütərəqqi alımları, o cümlədən Azərbaycan Albanistikasından dərin inqoymuş tədqiqatçılarımızı ehtiramla yad edirik. Bu görkəmli tədqiqatçılarımızdan iki alımızzı xüsüsüle xatırlamağı özümcə borc bilirem. Bu il 100 ilinini qeyd edəcəyimiz akademik Ziya Bünyadov Qafqaz Albaniyasının tarixinin bir vasitəye çevrilmesi, onun siyasi-sosialdırması qeyr-elmi və səhbi yoldur: "Azərbaycan Albanistikası tarixçilik təcavüzünə in迪yədək elmi cavabını verib, bundan sonra da cavab verecek. Azərbaycanın Qafqaz Albaniyasının dövründən Qarabağ, Zəngəzur və İrəvan bölgələrindəki maddi ırşının etnik mənşəyinətini deyidiriləməsi vərlərindən bu günde ırq qalmış etno-konfessional mütəxəssif Azərbaycanın güc və qüdrətinin göstəricisidir. Buna görə də dünya təcrübəsində məhz Azərbaycan-uşaqlıqla həyata keçirilən multikulturalizm konsepsiyası tarixi həqiqi tətbiq olunmalıdır".

İsmayıllı

Fazıl Mustafanın yaralarımın tikişləri sökülb

Hər hansı bir fəsad aşkar olunmadı

"Əziz dostlar. Sabah Ramazan bayramıdır, hamınıza xeyir, bərəket, məməkətəmizə barış arzulayıram. Son otuz ilde ilk dəfə idti bu ayın fəzilətindən faydalanaq, sonadək Allah qarşısında dəborcumu yerine yetirmək nəsib olmadı".

Bunu millet vəkili Fazıl Mustafa sosial şəbəkə hesabında yazıb.

Səhəhli ilə bağlı məlumat veren deputat bildirib ki, namazın məhdud şərtlərə də olsa bərpa edib: "Lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermedi. Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və



her hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağında reabilitasiyaya başlaya bilərem. Dördüncü hafta sonra çiçin nahiyyəsində de bu prosesin başlaması nəzərdə tutulur. Hər şey əvvəlindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyik, inamlılıq. Allah mələkimi və dövlətimizi qorunur! Bir daha bu gözəl bayramın berətə ocağına yetişsin".

Qeyd edək ki, millet vəkili Fazıl Mustafa evinin önünde silahlı sui-qəsde mərəz qələrəq cıynından və ayığından yaranıb. Deputatin müalicəsi hazırlı evində davam etdirilir.

İsmayıllı

her hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağında reabilitasiyaya başlaya bilərem. Dördüncü hafta sonra çiçin nahiyyəsində de bu prosesin başlaması nəzərdə tutulur. Hər şey əvvəlindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyik, inamlılıq. Allah mələkimi və dövlətimizi qorunur! Bir daha bu gözəl bayramın berətə ocağına yetişsin".

Qeyd edək ki, millet vəkili Fazıl Mustafa evinin önünde silahlı sui-qəsde mərəz qələrəq cıynından və ayığından yaranıb. Deputatin müalicəsi hazırlı evində davam etdirilir.

Ermənistanda ciddi siyasi xaos yaşanır

Paşinyan artıq Kremlin təzyiqlərini hiss etməyə başlayıb



Baş nazir "Ermənistən KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırlıdır" açıqlamasını məcburiyyətdən verib

Ermənistən Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırlıdır. Paşinyan qeyd edib ki, ökəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırlıdır, lakin bunun effektiv olmasa lazımdır:

"Rusiya ilə yanaşı, Ermənistən buna həzirdir. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasına". Onun sözlərinə görə, bu addımlın atılması, həm Ermənistən, həm KTMT, həm də region üçün vacibdir: "Biz bu istiqamətdə işimizi davam etdiririk". Paşinyan onu da eləvə edib ki, Avropanı tətbiq etmək olmaz. KTMT missiyasından gözənlərəmiz Al missiyasından daha çox olmalıdır". Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistən və Azərbaycan sərhədində missiya göndərmək üçün layihə hazırlayıb.

Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistən rəhbərliyi məcburi qaydada belə açıqlamalar verir. Analitik deyib ki, Nikol Paşinyan açıq şəkildə KTMT missiyasının eleyhinədir. Nəinki missiyaya qarşı çıxır, hətta bu təşkilatın Ermənistəndə mövcudluğunu qəbul etmir: "Baş nazir bir

müddət önce açıqlama vermişdi ki, KTMT istəsə də, isteməsə də, Ermənistəndən getmelidir. İndi qurumun missiyasının eleyhinə olmayığını sifir məcburiyyət qarşısında qaldığı üçün dili getirir. Bu da çox güman ki, sərhədən baş verən son təxribatlarla bağlıdır. İrəvan məhz hemin təxribatlardan sonra Kremlin təzyiqlərini və mövqeyini qəbul etməyə başlıdır. Paşinyanın sərhəd-dəki təxribatla əlaqəsinin olmadığı vurğulaması və ordu "5-ci kolon" var iddiası da Rusiyaya ünvanlanmışdır. Görünür, Baş nazir Moskvadan tələblərini yerinə yetirme-yə məcburdur. Rusiya XİN sözçüsü Mariya Zaxarovə demişdi ki, "KTMT təlimlərini keçirmək Ermənistən təhlükəsiz etmər". Bunun ardınca Rusyanın Ermənistəndəki herbi bazaları təlimlər keçirməyə başladı. Paşinyan ise parlamente mühafizəçilərle geldi. Ermənistəndə ciddi siyasi xaosun yaşıldığı, Baş nazirin heyatının təhlükə altındadır. Paşinyanın KTMT üzərinə "öhdəlik" kimi şəhəri qoymasının səbəbi de təşkilatın Ermənistənə gəlmişini məmək qədər uzatmaq məqsədi daşıyır. Yeni sövdələşmə üçün "ayaq yeri" saxlaysı və Rusyanın Azərbaycanla sühə məsələsində İrəvana dəha aktiv dəstək verməsinə nail olmağa çalışır".

İsmayıllı Qocayev

Bu il 700 bal toplayan şagird olmayıcaq

Son 3 ildə qəbul imtahanlarının nəticələrinin səviyyəsi aşağı düşür

12 mart tarixində keçirilmiş buraxılış imtahanı nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqda olmuş yüksək nəticəni göstərib. Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-hu-manitar liseyinin, 1 nəfər Səbail rayon 160 sayılı klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 sayılı orta məktəbinin qurulması üzərindən.

Qeyd edək ki, 5 və 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 100330 nəfər arasında 1 nəfər də olsun maksimum nəticə - 300 bal toplaya bilər.

İmtahan nəticələrini dəyərləndirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında deyib ki, 5 və 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin ilkin təhlili göstərir ki, bu il bizim ali təhsil müəssisələrinə 700 bal toplayan şagird olmayıcaq:

"Təessüfle qeyd edim ki, son 3 ilde qəbul imtahanlarının nəticələrinin seviyyəsi aşağı düşür. İmtahanada iştirak edən 100330 abiturient arasında bir nəfər belə maksimum balı toplaya bilməsi ciddi bir problemdir. Görünür, məktəblərde tədrisin təşkili, təhsilin idarəədə edilməsi sahəsində boşluqlar qəbul imtahanlarının nəticələrinə manfi təsir göstərir. İmtahan nəticələrinin aşağı olması məktəblərdən təsir göstərir. Məktəblərdən tədrisin keyfiyyətinin aşağı olduğundan da xəber verir. İmtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetir bilmir. Tədrisin keyfiyyətinin aşağı olması İmtahan nəticələrinə təsir edir".

Qızların daha yüksək nəticə göstərməsinə gəldikdən sonra K.Əsədov deyib ki, 2020-ci ilde pandemiya səbəbindən dərslər onlayn sistəmə keçidi üçün oğlan şagirdləri dərslərdən yayınları: "Valideynlərin onlara onlayn dərsə qoşulmaq üçün aldığı telefon və planşetlərdən şəxsi məqsədləri üçün istifadə etmələri bilik seviyyələrini aşağı salıb. Onu da deyim ki, adətən 1 və 2-ci ixtisas qruplarında qız abiturientlərin nəticələri daha yüksəkdir. Amma ümumi nəticəl

Ermənistan daha çox Kremlin nəzarətində olan bir ərazidir



"İrəvan öz gücünə heç nəyə nail ola bilməyəcəyini yaxşı dərk edir və hələ qərar verə bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək"

"The New York Times" qəzeti martın 24-də ABŞ və Ai-nin yüksəkvezifeli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Məlumatlara görə, Ermenistan vasitəsilə Rusiyaya satılançıpların və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur.

Qeyd edək ki, söhbət Rusyanın Ukraynaya vurduğu raketlər de daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çıpların və digər elektron cihazların kütləvi satışından gəndir.

ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədindən görə, 2022-ci ilde Ermenistan 2021-ci ilə nisbətən ABŞ-dən 515 faiz, Avropa İttifaqında ise 212 faiz çox çip və prosessor ixchal edib. Sənəddə deyilir ki, daha sonra Ermenistan hemin məhsulların 97 faizini Rusiyaya ixrac edib.

Bundan əvvəl 2022-ci ilde Vietnamdan Ermenistanı ixracatın 380 faiz, Yaponiyadan 252 faiz, Qazaxistandan 201 faiz, Hindistandan 190 faiz, Filipindən

181 faiz, Cənubi Koreyadan 102 faiz artıdı məlum olub.

Xatırlaqla ki, 2022-ci ilde Ai-dən Ermenistanı ixrac 70 faiz artıb.

Bütün bu faktlar ise Ermenistanın Rusiyadan sanksiyalarдан yayınmasında onların məsələlərdən biri olduğunu sübut edir.

Məsələyə münasibət bildirən həbi-siyasi ekspert Həşim Şəhrablı

"Şərq"ə söyləyib ki, sadalanan faktlar

Ermenistan adlı müstəqil bir dövlətin

olmadığını deməye imkan verir: "Çün-

ki biz her gün erməni rəsmilərinin dilin-

"Böyük və Güclü Ermenistan" kimi

cevəngiyatlar eşidir. Lakin Şərqdə

Qərb arasındaki mübarizədə Ermenista-

nın aldığı roldan yola çıxaraq deyə bili-

rik ki, müstəqil Ermenistan dövləti bir

ütopyadır. Yeni belə bir dövlət formal

olaraq mövcuddur.

Bu sebədle məcbur ikitərəfi oynayır ki, hələdici məqam yetişmə qədər

her iki güc mərkəzi ilə əlaqələrini normal

saxlaşın. Rusiyaya dəstək de məhz

Kreml itirməmək üçündür".

On maraqlısı odur ki, onlar hələ de

Qərbin və ya Şərqi eləltisi olduğunu yə-

qin edə bilmir. Yeni ABŞ və Rusiya ar-

sında qalıbrar.

Amma faktlar onu göstərir ki, Ermə-

nistan daha çox Kremlin nəzarətində olan bir ərazidir. Ona görə ki, rəsmi İrəvan Avropa və digər ölkələrdən aldığı texniki vasitələri Rusiyaya satır. Həmcinin vaxtılıq bizi Qarabağda ermənilərin hüquqlarını pozmaqdə ittihəm edən Ermenistan, özü insan hüquqlarını pozur. "Xilaskar" Ermenistan Ukraynanı işgal etmək niyyətində onu Rusiya üçün təc-

hizatçı rolu oynamır".

Ekspert qeyd edib ki, "Ermənistana niyyətən təcərüd edilir" sualının çox sade izahı var: "Qafqaz ele bir regiondur ki, bütün dünyadan en böyük güclərindən tutmuş, orta səviyyəli dövlətlərinə qədər beynəlxalq siyasetdə yerləri olan ölkələrin bu regionda maraqları həddindən artıq çoxdur. Belə olduğu halda bütün tərəflər Qafqazda söz sahibi olmaq üçün, regionun üç dövləti ilə da əlaqələr qurmağa məcburdur. Yəni həm Azərbaycan, həm Ermenistan, həm de Gürcüstanla münasibətlər normal saxlanılmalıdır.

Çünki her üç ölkənin Qafqaz heyatində rolunu var ve tərəflər bunu nəzəre alırlar. Məhz bu səbəbdən de qlobal güclər Ermenistanın nazını çekirlər. Diğer tərəfdən isə dünyadan en güclü ölkələrindən erməni lobisiinin fəaliyyəti de nəzəre alınmalıdır. Çünki bu lobbi çox güclüdür və təsirlərindən istifadə edərək Ermenistanın dövlətinin atlığı bütün radikal, beynəlxalq hüquqa zidd addimlara rəğmən gözden çıxarılmasına imkan vermir. Xüsusən ABŞ və Fransa kimi ölkələrdən əsas söz sahibi dövlərlərinin birincən çevrilmiş erməni lobisi bu proseslərdə də öz səzünü deyir".

H.Şəhrablinin sözlerine görə, Ermenistan düşdürüyən çətin situasiyada havadarlarını arxayın olmaq məcburiyyətində qaldığı üçün ikili oynayır: "Çünki rəsmi İrəvan öz gücünə heç nəyə nail ola biləcəyini yaxşı dərk edir. Diğer tərəfdən isə hələ qərar vere bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək".

Bu sebədle məcbur ikitərəfi oynayır ki, hələdici məqam yetişmə qədər

her iki güc mərkəzi ilə əlaqələrini normal

saxlaşın. Rusiyaya dəstək de məhz

Kreml itirməmək üçündür".

Amma faktlar onu göstərir ki, Ermə-

niyətən təcərüd edilir" sualının çox sade izahı var:

"Qafqaz ele bir regiondur ki, bütün

dünyanın en böyük güclərindən

tutmuş, orta səviyyəli dövlətlərinə

qədər beynəlxalq siyasetdə yerləri olan

ölkələrin bu regionda maraqları həddindən

artıq çoxdur. Belə olduğu halda bütün

tərəflər Qafqazda söz sahibi olmaq üçün,

regionun üç dövləti ilə da əlaqələr qur-

maşa məcburdur. Yəni həm Azərbay-

can, həm Ermenistan, həm de Gürcüstanla münasibətlər normal saxlanılmalıdır.

Çünki her üç ölkənin Qafqaz heyatində

rolunu var ve tərəflər bunu nəzəre alırlar. Məhz bu səbəbdən de qlobal güclər

Ermenistanın nazını çekirlər. Diğer tərəfdən isə dünyadan en güclü ölkələrindən erməni lobisiinin fəaliyyəti de nəzəre alınmalıdır. Çünki bu lobbi çox güclüdür və təsirlərindən istifadə edərək Ermenistanın dövlətinin atlığı bütün radikal, beynəlxalq hüquqa zidd addimlara rəğmən gözden çıxarılmasına imkan vermir. Xüsusən ABŞ və Fransa kimi ölkələrdən əsas söz sahibi dövlərlərinin birincən çevrilmiş erməni lobisi bu proseslərdə də öz səzünü deyir".

H.Şəhrablinin sözlerine görə, Ermenistan düşdürüyən çətin situasiyada havadarlarını arxayın olmaq məcburiyyətində qaldığı üçün ikili oynayır: "Çünki rəsmi İrəvan öz gücünə heç nəyə nail ola biləcəyini yaxşı dərk edir. Diğer tərəfdən isə hələ qərar vere bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək".

Bu sebədle məcbur ikitərəfi oynayır ki, hələdici məqam yetişmə qədər

her iki güc mərkəzi ilə əlaqələrini normal

saxlaşın. Rusiyaya dəstək de məhz

Kreml itirməmək üçündür".

Amma faktlar onu göstərir ki, Ermə-

niyətən təcərüd edilir" sualının çox sade izahı var:

"Qafqaz ele bir regiondur ki, bütün

dünyanın en böyük güclərindən

tutmuş, orta səviyyəli dövlətlərinə

qədər beynəlxalq siyasetdə yerləri olan

ölkələrin bu regionda maraqları həddindən

artıq çoxdur. Belə olduğu halda bütün

tərəflər Qafqazda söz sahibi olmaq üçün,

regionun üç dövləti ilə da əlaqələr qur-

maşa məcburdur. Yəni həm Azərbay-

can, həm Ermenistan, həm de Gürcüstanla münasibətlər normal saxlanılmalıdır.

Çünki her üç ölkənin Qafqaz heyatində

rolunu var ve tərəflər bunu nəzəre alırlar. Məhz bu səbəbdən de qlobal güclər

Ermenistanın nazını çekirlər. Diğer tərəfdən isə dünyadan en güclü ölkələrindən erməni lobisiinin fəaliyyəti de nəzəre alınmalıdır. Çünki bu lobbi çox güclüdür və təsirlərindən istifadə edərək Ermenistanın dövlətinin atlığı bütün radikal, beynəlxalq hüquqa zidd addimlara rəğmən gözden çıxarılmasına imkan vermir. Xüsusən ABŞ və Fransa kimi ölkələrdən əsas söz sahibi dövlərlərinin birincən çevrilmiş erməni lobisi bu proseslərdə də öz səzünü deyir".

H.Şəhrablinin sözlerine görə, Ermenistan düşdürüyən çətin situasiyada havadarlarını arxayın olmaq məcburiyyətində qaldığı üçün ikili oynayır: "Çünki rəsmi İrəvan öz gücünə heç nəyə nail ola biləcəyini yaxşı dərk edir. Diğer tərəfdən isə hələ qərar vere bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək".

Bu sebədle məcbur ikitərəfi oynayır ki, hələdici məqam yetişmə qədər

her iki güc mərkəzi ilə əlaqələrini normal

saxlaşın. Rusiyaya dəstək de məhz

Kreml itirməmək üçündür".

Amma faktlar onu göstərir ki, Ermə-

niyətən təcərüd edilir" sualının çox sade izahı var:

"Qafqaz ele bir regiondur ki, bütün

dünyanın en böyük güclərindən

tutmuş, orta səviyyəli dövlətlərinə

qədər beynəlxalq siyasetdə yerləri olan

ölkələrin bu regionda maraqları həddindən

artıq çoxdur. Belə olduğu halda bütün

tərəflər Qafqazda söz sahibi olmaq üçün,

regionun üç dövləti ilə da əlaqələr qur-

maşa məcburdur. Yəni həm Azərbay-

can, həm Ermenistan, həm de Gürcüstanla münasibətlər normal saxlanılmalıdır.

Çünki her üç ölkənin Qafqaz heyatində

rolunu var ve tərəflər bunu nəzəre alırlar. Məhz bu səbəbdən de qlobal güclər

Ermenistanın nazını çekirlər. Diğer tərəfdən isə dünyadan en güclü ölkələrindən erməni lobisiinin fəaliyyəti de nəzəre alınmalıdır. Çünki bu lobbi çox güclüdür və təsirlərindən istifadə edərək Ermenistanın dövlətinin atlığı bütün radikal, beynəlxalq hüquqa zidd addimlara rəğmən gözden çıxarılmasına imkan vermir. Xüsusən ABŞ və Fransa kimi ölkələrdən əsas söz sahibi dövlərlərinin birincən çevrilmiş erməni lobisi bu proseslərdə də öz səzünü deyir".

H.Şəhrablinin sözlerine görə, Ermenistan düşdürüyən çətin situasiyada havadarlarını arxayın olmaq məcburiyyətində qaldığı üçün ikili oynayır: "Çünki rəsmi İrəvan öz gücünə heç nəyə nail ola biləcəyini yaxşı dərk edir. Diğer tərəfdən isə hələ qərar vere bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək".

Bu sebədle məcbur ikitərəfi oynayır ki, hələdici məqam yetişmə qədər

her iki güc mərkəzi ilə əlaqələrini normal

saxlaşın. Rusiyaya dəstək de məhz

Kreml itirməmək üçündür".

Amma faktlar onu göstərir ki, Ermə-

niyətən təcərüd edilir" sualının çox sade izahı var:

"Biz kinoya baxıb kim olduğumuzu bilməliyik"

Ayaz Salayev: "Kinonun əsas ölçüsü maddi gəlirdir" deyənlər, Azərbaycan xalqının düşmənidir"



Rasim Balayev: "Bu, gedənin arxasında danışmaq deyil. Təessüf ki, neçə illərdir bizi bir yerə toplayıb problemlərimizi soruşan yox idi"

"Kinonun əsas ölçüsü maddi gəlirdir" deyənlər, Azərbaycan xalqının düşmənidir. Biz kinoya baxıb kim olduğunu, tarixdəki rolumuzun nə olduğunu bilməliyik". Bunu "Azərbaycan Kinosu - 125: Realliq, Çağırışlar ve Hədəflər" mövzusunda Kino forumunda kinorejissor Ayaz Salayev deyib. Onun sözlerine görə, "Kinonun əsas ölçüsü maddi gəlirdir" deyənlər, Azərbaycan xalqının düşmənidir: "Çünki biz görürük ki, buna yönənlər millətin zövqünü necə korlayırlar. Digər bir qisim isə festivallara çıxmışın əhəmiyyətini qabardır. Lakin artıq təcrübə göstərir ki, müəyyən qüvvələr son illərdə Azərbaycan kimi ölkələrin mədəniyyətinə istidiyi kimi formalasdırmağa çalışır. Onlar isteyirlər ki, Azərbaycan ekranında göstərilən heyat onların həyat haqqında təsəvvürlərinə uyğun olsun".

"Azərbaycanfilm"in bir neçə il dövlət dətəsiyasi olmasında təklif olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev deyib ki, neçə illərdər onları toplayıb soruşmayırlar ki, Azərbaycan kinosu hansı problemləri yaşayır, həlli yolları nədir: "Nehayət ki, biz bu gün toplaşdırıq. Mən bundan çox məmənnum. Bu, gedənin arxasında danışmaq deyil, amma təessüf ki, neçə illərdir bizi bir yerə toplayıb problemlərimizi soruşan yox idi. Təklif edirəm

"Qələbəmiz haqqında, qəhrəmanlarımız haqqında film çəkmək lazımdır"

Rasim Balayev deyib ki, Qarabağ haqqında, qələbəmiz haqqında film çəkmək lazımdır: "Aqıl Abbasın əsəri əsasında "Dolu" filmi çəkililib. Amma bizim coxlu qəhrəmanlarımız var, hamisi haqqında olmasa da, heç olmasa, bıqışdırma bilər. Film çəkmək, onları göstərmək lazımdır". R.Balayev onu da qeyd edib ki, xarice çıxmış vəcibdir: "Bunun üçün de ümumbeşəri filmlər de çəkilməlidir. Belə filmlərə bəy-nəlxalq arenaya çıxa bilərik".

"Kinoya bizim filmlərə yaraşmayan simalar gəlir"

Xalq artisti Oqtay Mirqasimov deyib ki, kinoya bizim filmlərə yaraşmayan simalar gəlir: "Kimsə deyə biler ki, Oqtay çox subyektividir, yaşa dolduqca heç bütövülüyünü itirib və ya nedənse, gəncləre yaxşı münasibat bəsləmir. Amma men istərdim ki, bəzi sıradan çıxan şəyər, praktikada uğursuz şəyərlə evez olunanlar berpa olunsunlar. Mən aktyorlardan başlaşsam da, bu, hər şəyə addir".

"Nazir "Həyat, deyəsan, gözəldir" filminə baxıb güldü, dedi 27 dəqiqəsi kəsilsin"

Kinorejissor, Avropanın Kino Akademiyasının üzvü, Xalq artisti Vəqif Mustafayev deyib ki, "Hayat, deyəsan, gözəldir" filmi may ayında nümayiş olunacaq. O bildirib ki, filmdə güləmli məqamları olduğu üçün onun ekrana çıxmasına etiraz ediblər: "Türkiyədə festivala təqdim edilmişden avval filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi kəsilsin. Man bunun niyə edilmesini başa düşmədim". İdeologianın əhəmiyyəti barede danişan Xalq artisti qeyd edib ki, keçmiş rehbərlik ideologianın nə olduğunu bilmədiyinə görə filmin nümayişi yubanıb: "İdeologianın mahiyyətini bilməliyik və bù, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival namına ideologianı pozmamalıdır. Kino etik və estetik aləmimiz yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır".

"Kinematoqraflığın inkişafı üçün qanunvericilik dəyişməlidir"

Senarist, Əməkdar inceşənət xadimi Orxan Fikrətov deyib ki, kinematoqraflığın inkişafı üçün qanunvericilik dəyişməlidir. O bildirib ki, bu, xüsusi sahə olduğunu görə, kinematoqrafin qanunvericilikdə nəzərdə tutulan ümumi qaydalara riayət edə bilmez: "Kinematoqrafiya sadəcə yaradıcılıq deyil, hem də iştirahətlidir. İştirahətlə işbu bu gün Azərbaycandakı bazar mühiti ilə bağlıdır. Kinematoqraflar üçün birinci olan işə təbii ki, bədi prosesdir. Bunları işə təşkilatlı, idarəciliq məsələləri ilə uzaqlıqda bilər".

Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur

Əməkdar inceşənət xadimi, kinorejissor, aktyor Elxan Cəferov bildirib ki, Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur. Onun sözlerine görə, bu gün əlkədə fealiyyət göstərən kinoteatrların sayı azdır: "Bu səbəbdən de təklif edəndim ki, ölkə üzrə 10 səyyar kinoteatr yaradılsın. Bununla da kənd və qəsəbələrdə kinolarımızı nümayiş etdirə, daxili bazar da tamaşaçı kütülosunu çoxaldala bilər. Əzəzindən xaricə bazarça çıxmış üçün mexanizmlər olmasa da, heç olmasa, daxili bazarı elə almışa çalışmaq lazımdır. Ümumi problemlər çoxdur. Ona görə də konkret və lokal addımlar atmaq lazımdır".

İsmayıllı



Xalq artisti jurnalisdən 100 min AZN tələb edir

Xalq artisti Künlə Xasiyeva və tanmış jurnalist Perviz Hüseynin məhkəmə prosesi davam edir.

"Şərq" in elda etdiyi məlumatə görə, xanəndə şou yazarından 40 min mənəvi, 60 min manat maddi olmaqla, ümumilikdə 100 min manat təzminat tələb edir.

Tərəflər növbəti dəfə aprelin 27-də hakim qarşısında üz-üzə geləcəklər.

Qeyd edək ki, qalmاقa P.Hüseynin öten il K.Xasiyeva haqqda status yazması səbəb olub.

Paylaşımında jurnalist xanəndənin sonet dostlarının ona bir toyun pulunu bağışlamasını isteməsine irad bildirib. Iller öncə Xalq artistinə toplanan iane ilə 2 min manata itması iddiasından bəhs edib.

Samirə

Reperin konserinə biletlər tükənib



"Şərq" xəber verir ki,

senetçi bərəde sosial media hesabında yazır. O, çoxsaylı istekləri nəzərə alaraq konserinə ikinci gün de təqribən tükənib.

"Karyeramın heç bir dönmədə böyük vedlər verməmişim. İster 200 nəfərlik, isterse de 6000-lük konserlərimdən önce sakitçe işimizə köklənib hazırlanıb. Zənnimcə, sonetdə 2 fərqli tip olur: dərişan və iş görən. Çox nadir hallarda bu iki cəhətə eyni adımda rast gelinir.

6 ay sonra yenidən konser etməkdə bir neçə məqsəd var idi ki, vaxtı catanda her kəse məlum olacaq. 14 may biletleri 5 günə bittiyi üçün 15 mayda konser etmək qərarına gəldik.

Bu tarixlər üçün ne hazırladığımızı özüümüz yaxşı bilirik və eminik ki, ora ayaq basan her kəs ilk sənaye baza bireyinə bulaqda olacaq. Var olun!".

Qeyd edək ki, konser "Elektra Events Hall"da keçirilecək.

Onu da bildirib ki, Orxan öten ilin noyabrında da iki günlük konser vermişdi.

Samirə

Elin

Mayilov Vüqar Mayil oğluna mexsus sürücülük vəsiqəsi, 77 XN 087 nömrə nişanlı maşının texniki pasportu, şəxsiyyət vəsiqəsi, işə buraxılış vəsiqəsi itdiyin üçün etibarsız sayılır.

Zaur 11 yaşından ad gününü qeyd etmir



"Özümü başa düşəndə ailəmizin da-ha bir qaydasını keşf etdim. Ad günlərimi-zi yalnız aile üzvləri ilə birlikdə qeyd edirik. Bu ananın qaydasıdır".

"Sherg.az" xəber verir ki, bu sözləri İnstagramda aparıcı Zaur Baxşəliyev yazi-bi.

Anasının görüntülerini paylaşan sənəti bunları da eləve edib: "Düz-dür, men ad günümü 11 yaşından qeyd etmirəm. Onu da 1992-ci ildən anam qadağan etdi.

Bəlkə de elə buna görə ad günlərimizdə yalnız operatorluq edirəm. Həmin sevincini kenarlarından hiss edib, onu yaddaşa köçürməyi daha üstün tuturam. Bu gün de qardaşımın balası Şəhriyariımızın 15 yaşına toplaşdıq!".

Samirə Ərəblinskaya

Azərpəşa Nemətovun yerinə Mehriban Ələkbərzadə gətirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədi rəhbər - direktoru vəzifəsi-ne rejissor Mehriban Ələkbərzadə gətirilir.

Qaynarinfo xəber verir ki, etibarlı mənənətin məlumatına görə, mədəniyyət naziri Adil Kerimli Gənc Tamaşaçılar Teatrının baş rejissor, Əməkdar inceşənət xadimi Mehriban Ələkbərzadənin sözügedən vəzifəyə teyin olunması üçün əmr imzalayaqcaq.

Mehriban Ələkbərzadə "Space" televiziyanın özünün həm rejissor, həm müəllif-aparıcısı olduğu "Dündən, bu gün, sabah", "Telebenefis", "Fövqəl dünyə və mən" bədi kompozisiyaları silsilə programlarında xüsusü yer tutur. O bu televiziya kanalında dörd seriyali "Qırmızı Terror və ya Mircəvər" televiziya dərslərini başlıyır.



Bağırov, "Azərbaycan xalqları" bədi-sənədi filmlərin rejissorudur.

Mehriban Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Yuş Teatrının baş rejissor kimi fealiyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissor vəzifəsində çalışır.

Xatirələdək ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədi rəhbəri-baş rejissor və direktoru Mehriban Ələkbərzadə 76 yaşında dən-yasını dəyişib.

Uşaq 1-ci sinfə başlamamış repetitor yanına gedir

Elmin Nuri: "İbtidai təhsilin nüfuzu, keyfiyyət göstəriciləri ilə bağlı vəziyyət ərəkaçan deyil"

"İbtidai sinif şagirdlərinin hazırlanğı getməsi Azərbaycan təhsilində ciddi problemlərdən biri hesab edil-məlidir".

Bunu "Şərq"ə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ibtidai təhsildən danışar-ken deyib. Onun sözlerine görə, təhsil bünövrəsi, galəciklər mehə ibtidai sinif biliklərindən asılıdır. "Təessüf ki, ibtidai təhsil hər zaman ikinci planda qalır. Aqala, formal seciyyə daşısan. İbtidai sinif müəllimləri ali məktəbə en aşağı balla qəbul olunan kəslərdən sayılırlı. Getdikcə bu tənsiyyət qaydasına düşür. Amma orta təhsil müəssisələrindən ibtidai təhsilin nüfuzu, keyfiyyət göstəriciləri ilə bağlı vəziyyət ərəkaçan deyil".

Cox təessüf ki, arzuolunmayan adımlarla yadda qalan müəllimlərimiz az deyil. Zaman-zaman bu bərədə sosial şəbəkələrdə, media resurslarında yazılmış, televiziya programlarında çıxış etmiş. Ətisluslar olsun ki, ibtidai sinif müəllimləri az qala bizi linc etsinler.

Həzirdə sanki ali məktəblərə teləbə həzirləyənlərən təsdiq edilir. Bəzilərinin əsas məqsədi dərs keçmək yox, repetitorluq fealiyyəti ilə məşğul



"Bəzi ibtidai sinif müəllimləri repetitorluq sevdasından əl çəkməsələr, təhsilin ilkin mərhələsi inkişaf etməyəcək"

olmaqdır. Aydındır ki, hazırlanıq keçmək ilə vəziyyət qazanır. Aşağı yaş qrupları ilə işlədikləri üçün valideynlərə bir-başa nüfuz etmək bacarıqları çox yüksəkdir. Hər sinfin müəllim və vali-

deynlərdən ibarət "WhatsApp" qrupu açılır.

Qrupda hegemonluq edən bir neçə valideyn var ki, müəllimlər sənki orta-qırıcırlar. Şagird hazırlığa getirilər, artıq o-

müəlliminin gözündə çıxdış hesab edilir. Amma başa düşmür ki, azyaşlı həssasdır, onun psixiologyasını sindirmə, məhv etmek su içmək kimi asandır.

Bu zaman həm hətsnə müəllimlər onun yanında eləva hazırlığı gələn şəqirdə daha çox diqqət göstərirlər. Ünisiyyətde, davranışlarında daha yaxşı olmağa çalışırlar. İbtidai təhsilimizin əsas facisi budur. Dövlət müəyyən mənada öz işini görür.

Sertifikasiya prosesinə ibtidai sinif müəllimlərindən başlanılı.

Ünisiyyətde, davranışlarında daha yaxşı olmağa çalışırlar. İbtidai təhsilimizin əsas facisi budur. Dövlət müəyyən mənada öz işini görür.

Təhsili ən birinci korlayan kategoriya validəyənlərdir. Orta təhsil müəssisələrində ibtidai biliklər yaxşı deyilse, məktəb rehbərliyi, Regional Təhsil İdarələri, yaxud da Elm və Təhsil Nazirliyi-nə müəräbat etmək olar. Amma əsasının 1-ci sinif getməmiş repetitor yanında hazırlaşlığı yaxşı hədil. Bünövrə olmayıanda mərtəbələr də, divarlar və yaxşı qurulmayıcaq".

Sücyət Mehti

Qəzet "Ş



43 plastik əməliyyat keçirdi

Barbiyə yox, "şeytana" döndü

"Bu qəder de olmaz", dedirdən bir hadisə Bağdad-da yaşanıb. Bitmək bilməyen xarici və daxili münaqış-lərdən dolayı "zavallı şahı", deye hallarına acidiğimiz iraqda öz kefinde-damagında olanlar da az deyilmiş.

Bağdadda bir çox programların aparıcısı olan 29 yaşı Dalia Naeem Barbi gelinciyinə benzəmək üçün 43 plastik əməliyyat keçirib. "Ər böyük arzusu" Barbi gelinciyinə benzəmək olan Dalia arzusuna çatmaq üçün cərrah biçağı altına düşməkden çəkimməyi. "Şərq" "NTV.com.tr" istinadən xəber verir ki, Dalia 43 plastik əməliyyat etdirib. Lakin notice bərbəddir. Onun plastik əməliyyatlardan evvelki halını eks etdirin fotolarını, bir de hazırlı görünüşünü görənlər "bu qız Barbiyə yox, şeytana bənzeyir", reynini yazar. Dalia hazırlı görünüşüle Zombiya benzədir. Bəzənənlər də haqlıdır. Dalia Naeem plastik əməliyyatlar keçirib Barbi gelinciyi olmaq və "Bağdadlı Barbi" adlanmaq istəyib. Amma sən saydığını say, gör fələk ne sayı. Dalia ele bir hala düşüb ki, "Bağdadlı Barbi" deyil, "Bağdadlı Zombi" ləğəbi qazanır. Sosial media hesabında 1 milyon izleyicisi olan Dalia Naeeme görünüşüne görə izleyicilərdən keskin rəylər gelir. Ən çox da onu "şeytan Barbi" və "zombi" adlandırırlar.

Məlahət

Elon Maskla Bill Geyts məhkəməlik oldular



Hazırda dün-yinən ən zengin insanları, dün-yinən sosial media üzərində idarə edənlər - tviter sahibi Elon Mask və "Microsoft"un qurucusu Bill

Geyts məhkəmədə görüşəcək. NTV.com.tr" xəber verir ki, Elon Mask "Microsoft"ə qarşı məhkəmə iddiası qaldırıldı.

E.Mask B.Geytsin şirkətinin tviterin məlumatlarını izsiz istifadəde suçlayıb. E.Mask deyib ki, "Microsoft" u tviterin reklamçı platformasından ayrılaq: "Onlar, Twitter məlumatlarından istifade edərək qanunaziddi təlim keçiblər. Artıq hesablaşma zamanıdır!". Lakin E.Mask iddianı səbət edəcək hər hansı detallı bərədə bilgi verməyib. "Microsoft"dan iddia ilə bağlı helez ki, cavab verilməyib. "Microsoft" bundan once özünün reklam platformasının 25 apreləndən etibarən tviteri dəstəkləməyəcəkini elan etmişdi. Bildirlərki, bu tarixdən etibarən "Microsoft"un reklam allıcları sosial media vasitəsilə tviter hesablarına daxil olma biləmeyecekler.

Məlahət

Gündüz yatmaq ürəyə zərərdir

Alimlər 13 il ərzində toplanmış 20 min insanın məlumatlarını təhlil ediblər



30 dəqiqədən çox davam edən gündüz yuxuları ürək problemlərinə səbəb ola bilər.

"Medicina" məlumatına görə, İspan alimləri belə qənaətə gəliblər ki, gün ərzində yatan insanlar gündüz istirahətine 30 dəqiqədən çox vaxt serf etməlidirlər. Alimlər 13 il ərzində toplanmış 20 min insanın məlumatlarını təhlil ediblər.

Nəticədə, gündüz uzun yuxusun ürək problemlərinə yaranma riskini demək olar ki, iki dəfə artırdığını bildirdilər.

Təhlil göstərdi ki, gündüz mürkülməsi üçün optimal vaxt 15 ilə 30 dəqiqə arasındadır.

Gün ərzində yuxun isteyinsinzə, özünüz 30 dəqiqə ilə mehdudlaşdırılmalıdır. Daha uzun gündüz yuxusun bədənin daxili saatını və ya şirkədiyli ritimini poza bilər ki, bu da gecə yuxusuna mənfi təsir göstərəcək.

Nəticədə yuxunun qısalmasına, daha çox gecə oyanmasına və tonun azalmasına, fiziki fealiyyete səbəb olur.

Həkimlər gecə yuxusunu pozulmuş insanlara onun çatışmazlığını kompensasiya etmək üçün gündüz yatmağı tövsiyə ediblər.

Gündüz yuxusu qısa olmalıdır, bu vəziyyətdə təbii bioritm qoruyur, qan təzyiqini aşağı salmağa, stresi azaltmağa kömək edir.

Kayahanın qızı atasının malikanəsini satır



Mərhəm türkiyeli məşhur müğənni Kayahanın malikanəsi satılır.

"Qafqazinfo" xəber verir ki, evi müğənninin qızı, sənətçi Beste Açıar satışa çıxarıb.

B.Açıar bildirib ki, ev

Balıkesir vilayətinin Gömeç rayonunda yerləşir. Malikanə "Gönül köşkü" olaraq da tanınır. O, malikanəni 70 milyon Türkiye lirasına satışa çıxardığını açıqlayıb.

Qeyd edək ki, mərhəm müğənni 2015-ci ilde uzun süren xəstelikdən sonra vəfat edib.

Filipp Kirkorovun atası boşanır



Rusyanın Xalq artisti Filipp Kirkorovun atası, 90 yaşı Xalq artisti Bedros Kirkorov 26 illik həyat yoldaşı Lyudmila Smirnovadan boşanır.

O, əriq 68 yaşı xanımından boşanmaq üçün məkməməye müraciət edib. Bu barədə Filipp rus mediasına verdiyi müsbəhədə deyib. Müğənni "Ola bilsin, Bedros sa-decə aşiq olub" deyə, məsələyə müsbət bildirib.

Bedros ise açıqlamasında "20 ildir hayat yoldaşla ailə həyatı yaşayır" deyə, bildirək xəbəri təsdiqləyib. O, gənc təbəciyi ile müsbətə olmaşı və yenidən ata olacaqı ilə bağlı xəbərləri isə təzkib edib.



1 milyondan çox ziyarətçi

Dünyanın ən böyük lalə bağlarından biri açıldı



Hollanda istehsalçıları ildə 4 milyardan çox lalə soğanı əkirlər və onların təxminən yarısı ixrac olunur

Kral ailəsinin dəstəkliyi bağı mayın ortalarına kimi müxtəlif əlkəldən bir milyon insanın ziyarət edəcəyi gözlənilir.

1949-cu ildə bir qrup lalə istehsalçısının birgə sərgi açmaq ideyası ilə başlayan və ilk dəfə 1950-ci ildə qurulan Keukenhof, ilk ildə 236.000 adam tərəfindən ziyarət olunub.

Keukenhof həm de Hollandiya lalə soğanlarının və çiçək yetişdiricilərinin öz məhsullarını nümayiş etdirirdi, beynəlxalq platformadır. Hər il yenidən dizayn edilən Keukenhof bağının dizayneri dəb tendensiyalarından ilhamlanır və dizaynda itirakçıların isteklərini tətbiq edir.

Vətəni Türkiye olsa da, Hollandiya ilə eyniləşdirilən lalə bu ölkənin iqtisadiyyatında mühüm yer tutur. Hollandiya istehsalçıları ildə 4 milyardan çox lalə soğanı əkirlər və onların texminən yarısı ixrac olunur.

Turan



Burun qanaması və xərcəng...

Həkimlər diqqətli olmağa çağırır

Burun qanaması-xərcəng səbəbi olur. Həkimlər diqqətli olmağa çağırır.



"Medicina" xəber verir ki, burun qanamasının bir nəçəsəbəbi ola bilər. Amma en təhlükəsiz xərcəng xəstəliyinə işarədir.

Həkim - otorinolaringoloq, tibb elmləri namizədi Vladimir Zaysevin sözlərinə görə, burun qanaması bir çox hallarda burun septumunun eyriliyi ilə sıx bağlıdır.

Asanlıqla yaralanara, zədələnə bilən selikli qışanın qurumasına və atrofiyaya səbəb olur.

Bütün burun septumunun seviyyəsində selikli qışanın subatrofiyasi və atrofiyasi səbəbindən selikli qışa da qurur, nəticədə qanumunun başlığıdır.

Bir insanın yüksək təzyiqi varsa, o zaman burun qanamağa başlayır.

Burun qanaxmaları həm də qan və ya qanaxma pozğunluqlarının eləməti ola bilər. Bundan əlavə, qan xərcəng səbəbindən ola bilər.

Məhz buna xərcəng tez-tez vegetativ damar distoniyası bir vəlidəlikdə özünü göstərir.

Adətən ürək eməliyyatı keçirən xəstələrə təyin olunan dərmanlar da burunda qan açır.

Dünyada ilk yaşandı

Robot ağıciyər transplantasiyası etdi

İspaniya dünya-ildə ilk robot ağıciyər transplantasiyasını həyata keçirib.



"Medicina" xəber verir ki, 17 aprel 2023-cü ilde Barselonadakı bir xəstəxanada 65 yaşlı xəstəyə dünyada ilk dəfə tam robotlaşdırılmış ağıciyər transplantasiyası eməliyyatı uğurla başa çatdırılıb.

Həkimlər dəqəqəsini "sindirilməsim" tələb etməyən yeni usulən istifadə ediblər. Bütün manipulyasiyalar kiçik bir kəsiklərə keçirilir.

Həkimlərin sözlerinə görə, kəsik cerrah tərafından el ilə apalıdıraqdan sonra eməliyyat tam robot rejimində keçirib.

Da Vinci robotunun dörd qolu ilə diametri 8-12 mm olan dörd kiçik delikdən keçirib.

Bu əsl xəstə üçün çox az ağırlıdır - minimal invaziv eməliyyatdan sonra yara dəha tez sağalır.

Həkimlər ümid edir ki, təzliklə bu cür eməliyyatlar adı hala əvvələnən mövcud olanlarla müqayisədən yaxşılaşmasına kömək edəcək.

Xəstə özünü yaxşı hiss edir.

Məlahət Rzayeva